

## FOLKLOR VƏ ƏDƏBİYYAT

### FƏRMAN XƏLİLOV

AMEA Naxçıvan Bölümü

E-mail: fermanhalilov@yahoo.com

### SEYİD SƏBRİNİN FELYETONLARI

XX əsr Naxçıvan ədəbi mühitinin yetirmisi olan S.Sabri (1896-1974) bir sira məqələ, şeir və pyes-təraşlığı, müxtəlif aktual mövzularda yazılı felyetonorlara dair məqalifdir.

Məqalədə ilk dəfə olaraq S.Sabrinin intdiyadlı hər yerdə çap olunmayan felyetonorları tədqiqat ob-yektiyinə gəvrilmişdir.

Müəllif arşadılmalar noticisində belə qənəataqlıqları gölmüşdür ki, "Molla Nəsrəddin" ədəbi məktəbinin anonalorının S.Sabrinin felyetonorlarda müəyyən təsiri olmuspudur. Dövrünün bir sıra vacib problemlerini həzər olunan bu felyetonorlar məzunu və məzmunu, kompozisiya və səjeti, bədiilik səviyyətə baxımdan felyeton janrınnı tələblərinə tamamilə cavab verir.

**Açar sözlər:** Seyid Sabri, Naxçıvan ədəbi mühiti, felyeton, "Molla Nəsrəddin" ədəbi məktəbi, publisistika.

Hələ orta əsrlərdə müxtəlif müəlliflərin yol qeydləri, təzkiro, risale və məktublarda bəzi elementləri ilə rastlaşdırığımız Azərbaycan publisistikası XIX əsrədə M.F.Axundzadənin ədəbi-təqnidə və fəlsəfi əsərləri ilə hayata vəsiqə almışdır. M.F.Axundzadənin ənənələrini davam etdirən H.Zərdabidən C.Məmmədquluzadəyəkəd bir sira tanılmış Azərbaycan idaribləri isə onu kamalaçıtlardır.

"Şərq-Rus"da yavaş-yavas cürcüfərləri göründən felyeton janrı isə XX əsrin avvalında yeni inkişaf marhəsləsinə qədəm qoyaraq Azərbaycan publisistikasının əsas janrına çevrilmişdir.

1921-ci ildən nəşrə başlayan "Şərq qapısı" qəzeti da Azərbaycan felyetonçuluq anonalorunu davam etdirməyi say göstərmiş və öz sahifələrində bu janrı müəyyən qədər yer ayırmışdır. Qəzetiñ 1922-1930-cu il nömrələrində "Balaca felyeton" ümumi başlığı altında nəzəmlər yazılın və dərc olunan felyetonorlara tez-tez rast gəlmək olur. "Şərq qapısı" qəzetiñ faal məxbürlərindən biri kimi Seyid Sabri (1896-1974) da bu ənənələrdən faydalanaraq felyeton janrına müraciət etmişdir. Lakin təsəssüf ki, hələk S.Sabrinin nə "Şərq qapısı"ndır, nə də digər matbat orqanından dərc olunan birça felyetonundan da aşkar çıxara bilməmişik. Halbuki onun biza çatan əlyazmaları içərisində həm nəzəm, həm də nəşrər yazılın felyetonorlarda vərdir. AMEA Naxçıvan Bölümü Əlyazmalar Fondunda müəhafə olunan [1] hamimə əlyazmalara istinad edərək S.Sabrinin felyeton yaradıcılığı haqqında müəyyən mülahizələr irsli sürmük mümkündür.

Əvvələ, diqqəti ona cab etmek istəyik ki, S.Sabrinin felyetonorlarda "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrinin təsiri açıq-əşkar hiss olunur. Məsələn, o da mol-nəsrəddinçilər kimi öz felyetonorlara nəzəmlə başlayıb nəzəmlə bitirməyə daha çox üstün-

lük vermişdir. Onun felyetonorlarının dili və əslubunda, həmçinin təhkiyə tarzında və ifşa üsullarında mol-nəsrəddinçilərden "bir duz" tapmaq olar. İlk qələm təcrübəsi hesab etdiyimiz adıbsız bir felyetonda M.O.Sabirin xalq arasında çox məşhur olan "Nə bərel-dırsan, a qare, gözün, Yoxsa səri görürən bu ayındına özün" misralarını epigraf vermişdir. O da onu səbut edir ki, S.Sabri mol-nəsrəddinçilərin satirik irdsini bigana qalmamış, onların ənənələrini davam etdirməyə mərəq göstərmmişdir.

Felyetonus əsas təqnid hadəfləri "xalqdan artıq pul alaraq dövlət qanunu pozan" və "xalqta" ilə məşğıl olan taksi və dövlət maşınlarının sürücüləridir. Müəllif felyetonus mol-nəsrəddinçiliyini bir manevrə basıylar: "Allah önlərinizə rəhamət eləsin. Mənim rəhmətlik anam deyərdi ki, hər kəs sənin eybini üzünə desə, ondan incimə, bil ki, o sənin galocuk xeyrinə deyir. Amma nədənsə indi bəzən sənən eybinə deyəndə acığına gəlir, adamdan burnunu sırı, qaz-qasbanlıq sallayı" [1, qovluq 2, s. 27].

Sonra ustalıqla oxucuların diqqətini əsas təqnid hədəfinə yönəldir. "Bax, misal üçün, galin taksi soflarının hansı binini istiyorsun çağırqaq deyək: Ay bala, maşının pos sağayı han? Nə üçün xalqdan artıq pul alaraq dövlətin qanunu pozursun? O saat goracaksən səndən incidi, burnunu bir qarşı solladı".

Vaxtilə "özünü aynadına ayrı görənlər" M.O.Sabir demişkən, "gözərini bərəldirdilərsə", S.Sabridə onlar "burnunu sallayırlar". Lakin buna baxmayaq müəllif öz mövqeyindən geri çəkilmir: "Dayım da... deyir ki, sənin borcun gördüyü nöqsanları yazmaqdır (yəni Sabir yada düşür. Səirəm, cünti vozifənə budur aşar yazım, Göründüm nik-nik bədi eyleyim izhar yazım). Man da deyirəm, indi ki, mecbur edirən, qulaq as, deyim:

Gözünüz aydın olsun, şəhərimiz abadlaşdır,

Keçmiş fayton yerinə indi taksi bollaşır.

Yollar təmir olunur, küçələr asfaltlaşdır,

Taksi səren soflar yol azib çəsəbşəşib.

Seirin bundan başqa üş bəndi de vardır. Həmin bəndlərdə müəllif felyetonus nəşr hissəsinə ümumiləşdirir və tamamlayır.

S.Sabrinin "Sözo baxmaq adəbdəndir" felyetonus isə sanki yuxarıda təhlilini verdiyimiz felyetonusun davamıdır: "O gün gününəmən keşmədindən taksi soflarının fəaliyyətindən" bir az danışdım. İndi da xalam manı taxib işsə, tutub təndir ki, gorak su kəmərinin "faaliyyətindən" mənim üçün damışsan" [1, qovluq 2, s. 28]. Lakin bu felyetonus əvvəlkündən fərqli olaraq başdan arxivadək güclü kinaya üzündən qurulub. Həmin felyetonusunda aşağıda nümunə verdiyimiz parça təqnid hadəflərinin oxucularına nişan vermeklə yanaşı müəllifin satır qələminin kəsərini görəbilmək üçündən canlanıdır: "Allaha şükr, su kəmərinin suyuña nə galib. Həmd olsun allaha, elektrik işığının gücündən xalqın gözü qamaşdırı ki, kimi, su da camaati böğməq üzərdir. İkinci su kəməri başlanğıcından aq zılır ki, yer üzündən su bürütün, su Haça dağın başına qalxın. Hərgələ mən də başlasam tarifə, onda su kəməri işçilərinin qoltuqları işsər, suyu dəluh da artrarlar. O zaman ki, su olkəməzin hər yerini basar. Həzrəti-Nuhun gəmisi de hərəda yoxdur ki, bari onu minibit nəqəp təpəq. Amerikanlar da gəmini axtarmaq fikrina düşübərsə də, hələ təpə bilmirlər. Hərgələ onların arzuları gözlərində qalmasa, gəmini təpə bilsələr, onda man da su kəmərinin tarifə başlasam".

Naxçıvandakı su qızılından kinayəli bir dillə söz açan müəllif bunun sabəbbini vurgulayaraq yazar ki, su kəmərlərinin çəkilməsinə "minlərlə, milyonlara pulsular xərc-ləməsində" baxmayaq, aid təskilatların məsuliyyətsizliyi üzündən "yeraltı müşov-lar... torpağı qazıb doldururlar suyun trubalarına, qoymurlar ki, əməlli-başlı su göləsin".

Olan-qalan suyun şahidi verilməməsinin səbəbinə isə müəllif xalasının dili ilə oxuculara çatdırır: "Xalam deyir ki, yox, sən bilmirsən, sə əməlli-başlı golur, ancaq suyu satırlar pencələnlər. Onlar da pencerin bir balaca dəstəsini qızıymətinə sırvırlar bizim gardənimizə. Ona görə da su camaatın içməsi üçün azlıq edir".

Felyetonun beş böndilik şerflə bitir. Sonuncu bənd belədir:

Göl soyunuq paltarı, gırak bu gün meydana,  
Həqq sözən heç incikem yaraşmayır insana.  
Əğər bacarmayırsan, çökiş sonu duz bir yana,  
Qoy tapılışın yerinə bacarıqlı birisi.  
Desinlər əhəsan sənəcə bu tür kamər işçisi.

Sonuncu misradə S.Səbrinin "Şərq qapısı" gözətində dərc olunan "Su işçilərinin yaxşılarnı istifadə etməli" adlı iki cümləlik yazısının son cümləsi ilə səslesir: "Naxçıvan şəhərində su işini islah etmək üçün Naxçıvanda yaşayan, su işində bacarıqlı olan şəxslərin istifadə edilməlidir" [2, s. 4].

Güman edirik ki, S.Səbri heç vaxt "Şərq qapısı" redaksiyasına iki cümləlik məqəla göndərmişdir. Yəqin ki, o, bəlkə də elə bu felyetonusunu çap üçün göndərmis, redaksiya isə onu ixtisar edərək iki cümlə şəklinə salmışdır. Buradan həm də o nəticə çıxır ki, S.Səbrinin yuxarıda bahis etdiyimiz felyetonyalar 1926-ci ildən gec yazılmışdır. Lakin maraqlı burasıdır ki, S.Səbri 1963-cü ildə yazdığı "Salma manı nəzərdən" felyetonusunda yənə bu mövzuya qaytmışdır: "İcaza verin qeybat yox, gördüyüüm sizə naql eleyim... Keçən ilində Əli Bayramlı məhəlləsində, Puskinlərdə (fəldşər məktəbinin yanından), Bakı, Tbilisi, Lermantov və Əzizbayov küçəsinin qurtarımı Sovetabad, Cəlyuskin küçəsinə kimi bir neçə yerdə su qrantları qoyuldu. Bu qrantlar bu yaxın vaxta kimi faxri qarovalı vəzifəsində dayanıb, su arpaqı istəyən ana-bacılımızın üzərlərində şügəzlümmə ölü kim möğlərinə barəldirlər" [1, qovluq 2, s. 31].

Felyetondan osas mövzuya kecid üçün da maraqlı priyomdan istifadə edilmişdir. Müəllif bildir ki, müğənnilər eşqinə düşübür və səsini yoxlamaq üçün bir-iki mahnının oxumağı istəyir, lakin alınmır. Nəhayət, "Küçələrə su səpmişəm" mahnısının avazı ilə oxumaga başlayır:

Küçələrdən su kəsmişəm,  
Çün hörmətim azalmasın.  
Var güncünə yarval mənə,  
Yalvarıñın az olmasın.  
Na qadır ki, zəhmət qəzik  
Uzaqdən su gətirəsen,  
Bil ki, savab qazanırsan  
Qoy savabın az olmasın.

Ösas mövzuya kecid belə olur: "Ölənlərinizə rəhmət, rəhmətlik anımın yanında güzəm adı çəkəndə siyasi Güzəməli kişi yadına düşərdi. İndi mən də su mahnısını oxudu, su kaməri yadına düşüdüm".

S.Səbrinin 1936-ci ildə qələmə aldığı "Söhbət" felyetonusu əvvəlkildən fərqli olaraq dialoq formasındadır. Felyetonda yumoristik şəkilde Bici və Gici adlandırılan iki şəxsin dialogu oxuculara çatdırılır:

"Bici: Mən savadsızlığımı ləğv etmişəm.

Gici: Yaxşı, onda de görüm hansı ölçüləri bilirsin?

Bici: Mən hamı ölçüləri bilirəm. Məsələn, uzunluq, dərinlik, enlilik.

Gici: Yox canım, man bu ölçüləri demirəm.

Bici: Bəs hansı ölçüləri deyirsən?

Gici: Mən quyrıq ölçüşü deyirəm.

Bici (gülür): Necə yani quyrıq ölçüşü?

Gici: Ba, bə, quyrıq ölçüşü.

Bici: Ax! hansı quyrıq, no quyrıq? Tükü quyrıq. Dovşan quyrıq?

Gici: Yox, adam quyrıq" [1, qovluq 2, s. 36]

Felyetonusu oxuduqca aydın olur ki, havadarı haraya işini dəyişirə, oraya gedən qəbiliyyətlərənən adamlar S.Səbrinin tabirincə "quyrıq"dur.

M.Ə. Sabirin "İki həpendin səhbiyyəti"ni xatırladırdı felyetonda müftəxorluq, tufeyliklik və biganelik də tənqid hedafina çevirilir.

S.Səbrinin "Yapma-boyalı adətlər" felyetonusunu nisbatan sonralar – 1966-ci ildə yazuşmışdır. Felyetonda hələ bu gün də öz aktuallığını itirməyən bir massaya – müəllifin "yapma-boyalı" adlandırılğı xoşagalmaz toy adətlərinə toxunulur. Felyetonusun oxucuların razılıqla qarşılıyacaq cümlələrə basılır: "Azərbaycan xalqının içarısında gózal adət və əmənlər vardır. Onlardan birisi da övlad toyu – oğul evləndirir, qız arə vermekdir, toy büsət teşkil edərək şənلنəndir. Çalmaq, oxumaq, yälli getmək və hətta kənd yerlərində güləşmək və yeyib-icib şadlanmaq, fərşəlnəndikdir" [1, qovluq 1, s. 102].

Sonra keçmişin toy adətlərindən söz açaraq onların eşi milli dəyərlərə malik olmasına vürgülənmiş müəllif "indi isə bu toy büsətinə sapınmaşalar, heç də uyğun olmayan boyaların vurulmasına" diqqəti yönəldir. Hansılar bu "yapma-boyalı adətlər"? Müəllif bu sualın cavabı belə verir: sunnat toyu və böyük toy məscidlərinin "hərrac bazarına döndürər, beş yüz və daha çox dəvətnamə paylaşmaq", pul vüqəm üçün "məscid başlanan kimli qapı ağızına bir masa qoyub üzərinə bir vaz şirniyyat, bir xırda çamadan, bir dəftər-qələm qoyaqaraq işi nəsər yaxın şəxsi hamanın masasında oturub ərzəq anbarına keşik çəkən gözəcisi kimini qərimiş qonaqları keşivini çəkmək".

Bəs "adətlərin" qəbuledilməziyi çılpaqlığı ilə diqqət çatdırır S.Səbri acı gülüşlərlə dölu qazabını da gözəldirdi: "Bala burasıdır ki, bər nəşr soruşun yoxdur ki, desin: Əzizim, son manı şəhdiq günüvə qonaq dəvət etməyin hara, qapını kasılı pul almayıq hara? Qonaq yemək-icmək verilə pul alımaq hənsi qanqundan, hənsi kitabda, hənsi dində, məzhabəde, şəriatda yazılıb?"

Müəllif qadınların "usaq doğmaq, ad qoymaq, yeddi eləmək, ev tikdirmək, təndir qoymaq" münasibatlı "qonaqlıq dützəldilər məclisinqəti alınması"ndan keçmişdəki milili əmənlərlərə heç bir əlağasının olmadığını göstərir.

Felyetonusun sonunda verilen doqquz beytlik "borcumuzdur" rədifi şeiri isə müəllifin fikirlərinə ümümiləşdirmək bacılımindan əhamiyyətlidir:

Örsəyə gətirmək həm oğləni, həm də qızı,  
Onların ulduzlarını barışdırmaq borcumuzdur.  
Toplamalıdır qohumlar, qongsular, dost-asınlar,  
Beş yüz dəvətnamə yazmaq da məcburi borcumuzdur?  
Qoym-aqraba gələr, xeyir-dualar söyləyərlər,  
Qapi ağızında masa qoymaq da borcumuzdur?  
Tükəzən doğubdur, ay qız, bu gün həftəsidir,  
Fatma təndir qoyp, küfləşinə qəməq da borcumuzdur?

Bələliklə, apardığımız təhlillərdən aydın olur ki, S.Səbrinin felyetonusları mövzu, məzmun və ideyəsi, kompozisiya və süjeti, ümumi və konkretfaktlı olması baxımdan bu janrı tələblərinə tamamilə cavab verir. Müəllifin ictimai fakt və hadisələri seçilən daxil etməsi və onları müqayisələndirməsi, satirik və yumoristik gülüşdən məhsürlərə istifadəsi da göstərir ki, o, bu janrı tələblərinin yaxşı bilmış və onun gözəl nümunələrini yaratmağa nail olmuşdur.

## ƏDƏBİYYAT

1. Naxçıvanın elm, mədəniyyət, ədəbiyyat və maarif xadimlərinin şəxsi arxiv. Seyid Səbri. AMEA Naxçıvan Bölümü Əlyazmalar Fondu. Q-1, qovluq 1-11.
2. Səbri S. Su işçilərinin yaxşularını istifadə etməli // "Şərq qapısı" qəz., 1925, 8 sentyabr.

**Фарман Халилов**

### ФЕЛЬЕТОНЫ СЕИДА САБРИ

С.Сабри (1896-1974), являвшийся воспитанником нахчыванской литературной среды, наряду с рядом пьес, статей и стихотворений, был также автором фельетонов, написанных на различные актуальные темы.

В статье впервые объектом исследования стали до сих пор нигде не публиковавшиеся фельетоны С.Сабри.

Автор в результате исследования пришел к выводу, что традиции литературной школы журнала «Молла Насреддин» оказали определенное влияние на фельетоны С.Сабри. Посвященные ряду насущных проблем того времени, эти фельетоны с точки зрения темы и содержания, композиции и сюжета, художественного уровня полностью отвечают требованиям данного жанра.

**Ключевые слова:** Сейид Сабри, литературная среда Нахчывана, фельетон, литературная школа «Моллы Насреддина», публицистика.

**Farman Khalilov**

### SEYID SABRI'S FEUILLETONS

The author of the 20th century Nakhchivan literary environment, S.Sabri (1896-1974) is also the author of feuilletons in various topical themes besides a number of articles, poems and plays.

In this article, for the first time, S.Sabri's feuilletons that never published anywhere were the research object.

In the result of investigations, the author has come to such a conclusion that the traditions of "Molla Nasreddin" literary school had some influences to S.Sabri's feuilletons. These feuilletons, dedicated to a number of important problems of his century, meet the requirements of the genre of the feuilletons thoroughly in terms of theme and content, composition and plot and artistic level.

**Keywords:** Seyid Sabri Asadli, literary-cultural environment of Nakhchivan, feuilleton, "Molla Nasreddin" literary school, publicity.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)